

"KİÇİK MASA ARXASINDAN DÜNYA DAHA AYDIN GÖRÜNÜR"

Bu əlli ildə həmişə sözün yanında olmuşam. Onunla həmdərd olmuşam. Sözün yükünü, ağırlığını həmişə öz ciyinlərimdə hiss eləmişəm. Tez qocalmışam deyiblər. "Şairləri erkən qocalan millətin dərdidə böyük olur". Mən həmişə adamlarda dünyaya hissi, emosional münasibəti formalasdırmağa çalışmışam. Onları ilk növbədə estetik düyümlü və mənəvi inkişafda yurdaş kimi görmək istəmişəm. Gözəlliyi və dünyani hisslərlə duymaq istiqamətində şeiriyyətin rolü əvəzsizdir. Son vaxtlar gənclərin mətbuata və ədəbiyyata biganəliyindən tez-tez danışırlar. Bəlkə də, bu, gənclərin daha tələbkar olmalarıyla bağlıdır. Oxucu müəllifi bir şəxsiyyət kimi tanımaq isteyir. Gözəl sözlər yazan şairin özünün həyatı mövqeyini bilmək oxucu üçün istəyə çevrilir. Bu mənəda özümü xoşbəxt sanmışam.

*Sözün qüdrətinə vurulan gündən,
Sözə könül verən xiridar oldum,
Ənəlhəq söyləyib, Nəsimiləşdim,
Məkan ölçüsündə yeri dar oldum.*

Keşməkeşli zəmanədə bu janrı yaşatmaq ağır və şərəfli sənətdir. Mən inamsızlıq emosiyalarına qapılınlara Tanrı inamı yaşatmağı, aləmə öz qəlbinin gözü ilə baxmağı tövsiyə etmişəm. Qorxmuşlara isə "Bismillah" kəlməsini öyrətmişəm, bədbinlikdən qoruyub zamandan, həyatdan inciməyin demişəm. Çünkü söz sənətini sevən, onu yaşıdadır. Qayıqlarıma dözümüm, bir çətin ömrə qismətim varmış. Gəcəni gündüzə qatıb sözün, kəlmənin içində can rəhatlığını, gözlərimin yuxusunu itirəm də, bu əzab, bu yanğı mənə sevinc gətirib. Məqsədimin, amalının ünvanına aparan yollarda işığım olub. Kiçik yazı masamın arxasından dünyani, vətəni daha yaxın-dan görmüşəm. İlhamın qanadlarında özüm özüm asdıqca insanlığın başına dolanıb məhəbbətlərin keşiyinə çıxmışam. Kəlmələrimin düzümünün durnaları qatarlanıb, sevda gənəşim ürəkləri isitdikcə şirin-şəkər arzularım qanad açıb. Şairliyi, bəlkə də, Tanrı bütün dərdləri çəkə bildiyimizə görə verib. Amma sabaha doğru inamlı getməyi, yaşamağı bacarımişəq.

*Belə tanıyanım, sevənlərim var,
Qırılarım əymək istəyən kimi.
Vallah, mənimtək də yaşamaq olar
Qoyun mən yaşayım, mən deyən kimi.*

Məncə, bu vətəndaş əxlaqından doğan təəssübəsilikdir. Azərbaycan deyilən məmləkətin ocağı başında olmaq özü də bir imtahandır. Vətən deyəndə ürəyim ucunub, amma ümidi yolunun haqqā qapı açdığını inanmışam. Axtardığım itiyimin, qucağımdan yere qoymadığım yarağının tətiyindən asılı olduğunu yaxşı bilmışəm.

*Yollara çıxmağın nədir mənəsi,
Küsəni, umanı qoruyanmasaq.
Yadların hökmündə basılar vətən
Sonuncu güməni qoruyanmasaq.*

Bir ulu istəyim, bir qərib həsrətim, bir əbədi ayrıqliqla bitəsi yolun yolcusuyam. Hələ ki, özümü arzularımın dalınca daşıyıram. Gözə görünməz dəyanətim, təmkim və zəhmətimlə birgə həm də oxşarlıqda özümdən seçiləməyen sözümlə dostluq eləmişəm. Bir ruhla bir bədən ağılı MƏN-i hər cür dəb-dəbə və şöhrətdən uzaq bir saflığa, toxunulmazlığa tapındırıb, halallığımı çoxlarını mat qoymuşam. Sözü səcdəgah bilənlər, ona bağlı olanlar bu hüdudsuz aləmin zənginliklərində ağ qanadlarıyla uçan mələk timsallı insanlardır. Yaxşı deyiblər ki, Allah-tealanın ərşisi altındakı o böyük xəzinənin açarı şairlərin əlindədir. Bizim sözümüzə könül verənlərin özləri də, qoy elə belələrindən olsunlar.

*Yuxuya verilib yatan məmləkət,
Şair kəlməsindən oyana bilər.
Şahların hökmündə alçalan ölkə
Bir şair ciyində dayana bilər.*

Həyatda gördüğüm nə varsa mənim üçün sözdü, nəğmədi. Əbədiyaşar məhəbbət duyusuya ruha gölən, deyimə çevrilən bütün mövzular mənim üçün gözəldir. 80-ci illərdən üzü bəri yaşadığım çətin günlərin şeirlərindən bir bənd var:

*Əsrin, minilliyyin dəyişdi, gördüm,
Dünənin sabahla görüşdü gördüm,
Mən səni təzədən döyüsdə gördüm,
Vətən, ay vətən!*

Yaxud, qarış-qarış gəzib dolaşdığını yerlərdən sevəsevə səhbət açdığını şirin xatırələrin ocağının çözələyib duyduğum, gördüğüm nə varsa:

*Çölün yaxasında gülün düzümü,
Güllərə uzanan əlin düzümü,
Sinələr gizləyən telin düzümü,
Bir təzə nəğmədi, bir təzə nəğmə.*

Doğulub, böyüdüyüm, adının özündə bir şairanəlik duyulan Qoşaqovaq kəndində dünyaya göz açıb uşaqlığımın şeirlərin yazdım.

*Bizim gözümüzlə yatardı günəş,
Şirin röyalara çökərdi duman.
Bizi yuxulardan oyatmamaq üçün
Xəlvəti-xəlvəti söküklərdi dan.*

Bu kənd mənim üçün doğma olduğu qədər də sevilən yurd yeridir. Mənim üçün "Bir kənd var sonuncu dayanacaqda". "Qanadlı günlərin gileyi" kitabimdə sevə-sevə səhbət açdığını kəndimizin qoşquları, daşqaları, kömürçüsü, dəmirçisi, dəyirmançısı, nə-nəmin oxlovu, ərsini, zirzəmidə taxtaları çürümüş köhnə beşiyi, anamın dolabında otuz ildən bəri qoruyub saxladığı atamın paltarları, mübahirə çantasında ki sarı ordeni, medalları mənim ilk mövzularım olub.

*Ömrüm sözə dönüb vərəqlər üstə,
Dönüb kəlmə-kəlmə sətirləmişəm.
Ruhum bar yetirib neçə nəğmədəm,
Mən də dadlanmışam, ətirlənmişəm.*

Öz daxili aləmində qapanıb, bu aləmdən çıxa bilmeyənlər, sevgidən ötrü şam kimi əriyib sonuncu ümidiyi yaşıyanlar, öz sevgisini səhvindən sonra duyanlar, arzularıyla, xəyallarıyla ərzə havalanıb qanad açanlar, unudanlar və atılanlar, eşqini həvəs və istək, qayğı və ehtiyac hesab edənlərin şeirlərini də mən yazdım. Qadın sevgisinə qiymət verdim.

*Seviləmkən hər eşqin tacındakı ləl,
Sandım ki, tovlamaz bu şöhrət səni.
Ayırıb adillər içindən, gözəl
İlahiləşdirər məhəbbət səni.*

*Bu hissin, duygunun adını tutmaz,
Eşqində boy atıb oyanmayanlar.
Tale qismətinə əlləri çatmaz,
Qadın sevgisinə inanmayanlar.*

Sevgi arzuların daşıdığı, talelərin özünə oxşayan, hər kəsi yaşıdan və içində yanın işıqdır. İnsan isə sevgidən yoğrulan bir bəşərdir və gözəllikdə onun ilahi qüdrətidir. Zaman yaşınan günlərin nizamında hələ güller üzüləcək, gözəllər sevinəcək. Dünya yulub təmizə çıxacaq. Bu isə zamanın mənası, gözəlliyyin özü olacaq. Əlimə qələm alan gündən anladım ki, hərdəmxəyal bir ömrür sürüb, əbədiyyətə gedən yolun keçdiyi bu dünya deyilən xaniman elə-bələ gəzinti baxçası deyil. Bu dünyada hər kəs yaddaşlarda soraq kimi, dodaqlarda sevgi piçiltisi kimi bir iz qoymalıdır. Ömrün yaşamaq haqqı həm də yaşatmaq deyilən borcu daşımaqdı.

*Bir qəlbə sevgidən doyurmamışam,
Yaxşını yamandan ayırmamışam,
Bir oğul böyüdüb buyurmamışam,
Çixib gedəmmərəm hələ dünyadan.*

*Yollarım dumana, sisə bürünür,
Arxmaxca gör neçə kölgə sürüñür
Hələ ki mənim də yerim görünür,
Çixib gedəmmərəm hələ dünyadan.*

Sözlərimin düzümü həmişə arzularımla uyuşub. Ulduzdan nur soraqlayan söz aşıqləri, nübar arzularımız bahar kimi çiçəkləsin.

Esqiniz sadağa, canınız yatağa, qışınız qabağa düşməmiş sevilə-sevilə azalanlardan, ürəklərə, yadداşlara yazılanlardan olasınız. Onsuz da mənim ilham pərimin öz seçimində bayramıdır. Çünkü mən onu Tanrı işığına, haqq yoluna kökləmişəm. İçimdə təmizlənib sözün sevgisindən doymamışam. Məni qınamayın, deyəsən, məndən şair olasıdır. Bir məhəbbətin ümidi yeri olmaq, buludun, yağışın, küləyin, torpağın, daşın ilahi şeirlərini yazmaq arzularıyla yاشısam. Çünkü bu mənim ömrümün mənası olub.

*Mən özümə bu həyatdan dərs keçib,
İnsan kimi yaşamağı öyrətdim.
Taleyimin ömrür adlı yükünü,
Öz ciyində daşmağı öyrətdim.*

*Tutan oldu azdarmağa yolumdan,
Oynadılar yorğun düşən halımnan.
Dostum oldum, özüm tutdum qolumdan,
Dədələrə oxşamağı öyrətdim.*

*Yalani yox söylədiyim sözümün,
Daha nurnun işığıyam gözümün.
Fəxrəddinə haqq yolunu özümün,
Qismətimdən başlamağı öyrətdim.*

Keçid dövrü deyilən 80-ci illərin axırında bir çox şairlərin yaradıcılığında fasilələr olsa da mən öz sözümə sadıq qalmışam. Çünkü hər bir söz adamı nizamı pozulan zamanın və təbiətin dərdlərindən hələ olmalı, ayaq tutub yeriyən yalanların, talanların, pislərin, oğruların, qatillərin üzünə "yox" deməyi bacarmalıdır. Hər bir yaradıcı insan özünü dərk etmənin ən ali pilləsində nə vaxtsa qərar tutur. Əfsuslar olsun ki, hər kəs özünün bu məqamını dərk edə bilmir. Həmin məqam, həmin an sözdən keçəndə idrakin ali deyiminə çevirilir. Zaman da, həyat da, məhəbbət də əbədiyyət tapır. Bu an bir ilgim kimi mənəvi zənginliyin zülmətləri yaran xəyalı günəşinə dönür.

*Dünya sinaq meydanıdı,
Niyə qərib yaşayasan!
Dostun, yarın ilqarına,
Könül verib yaşayasan.*

*Qazanıb öz çörəyini,
Yurda söykə kürəyini,
Süfrə kimi ürəyini,
Haqqə sərib yaşayasan.*

*Yar olasan, yar görəsən,
Dağ olasan, qar görəsən
Tum səpəsən, bar görəsən,
Barın dərib yaşayasan.*

Ömür deyilən bu yoluñ imtahani da, sınağı da insanın öz əlindədir.

*Yolların bəxtində yalquzaq ömrü,
Hələ qorxucu var yaşamağın da,
Ən ağır qiymətlə imtahani var,
Ömrü bu yollarda daşımağın da.*

Yadimdadı, qatara bilet alıb, axşam, ümumi və qonda Bakıya ayaq üstə getdiyim, bir ulu istəyin arxasında getdiyim günləri bu gün də xatırlayıram.

*Gəldim sevincimi tapam bu yerdə,
Amma hayandasə yerim boş qalıb.
Olanı, olmazı qoyub şəhərdə,
Bəlkə dönəsiyəm əlibos qalıb.*
Onda intuisiyam qulağıma piçildamışdı:
*Canda el sevgisi, yurd məhəbbəti,
İndi ki ilhamın deyir buyur gəl,
Burda tapacaqsan adı, şöhrəti,
Anan doğubdusa şair, buyur, gəl.*

Torpağının, daşının nağıllarıyla, laylalarıyla böyüdüyüm ellərin doğmaliqdan gələn sirri, sehri bir dəli həsrət kimi məni göynətməkdədi. Gedişimə dillənən buludların harayını, ildirimlərin bağırtısını, arxamca çağırın qonçəmisal bir məhəbbətin sonrasını yada salmaq bu gün də çox ağırdı. Nə zaman səngiyəcəyini bilmirəm. Amma dəstələdiyim xəyalların qıruba diklənən üzünə boylandıqca qismətimə düşən ömür payımı boş-boşuna yellərə vermədiyimə sevinmişəm. Yaxşılara qənim olanlar içində yaşamaq əzabın harayı deyimə çevrilib, yanğımı səngidib, oda tamarzı oddaş, yurda tamarzı yurdaş, taleyi daşimaq qismətə çevriləndə onu kiminləsə bölüşmək ehtiyacı hiss eləyirsən. Qan-qada yol geyib zamanı ayaqlayanlar, dəbdəbə və şöhrətli sevgidən kəsad aşıqlər, itik axtarış ümidi yaşadanlar və daha kimlər-kimlər var dolu dünyasın acliq və səfələtinin nəğmələrini də yazanda düşünmüşəm ki, kimsə qı-

namaz məni. Çünkü "zülüm olur qanan vaxtı" deyiblər.

*Qurudub dəhnədən su gələn arxi,
Elə firladırıq o köhnə çarxi.
Bu ana torpağa görürsüz axı,
Özümüzdən betər bir yağı yoxdu.*

Dözümüm və inamım həmişə yol yoldaşım olub. Amma məni həyatda qismən sindiran anamın əbədi ayrılığı olub. Atamı çox erkən itirdiyimdən o ağrının böyükünü, bəlkə də, o qədər hiss eləməmişəm. Bir zamanlar bəxtəvər gülüşünü unuda bilmədiyim anam:

*Analar güləndə gülər ilk bahar,
Bir ana ağlasa susar min dilək.
Dünyada nə qədər qanunlar ki var,
Deyirəm analar verəydi gərək, -
Demişəm.*

Addımlarımın heyinə qarışan ürək döyüntüsünü saya-saya, kövrələ-kövrələ, yana-yana qarşidakı işığa yetmək ümidiylə dünyanın əzəli və sonu bilinməyən uzun yollarının yolcularından biri də mənəm. Qəlbimin hökmündə ümid işığının gümanını yaşada-yaşada sanki qanadlanıram. Bir ulu istəyin, bir qərib həsrətin yol yoldaşına dönürəm. Başqalaşıram və illərin üzümdə qırışdırıldıqını, istəklilərimi itirdiyimi görə-görə hansı yaşda olsan belə çiçək kimi açılıb-saçılmaq həvəsi, dil-dodaqlarda həmişə təzə-tər piçiliyi dönmək arzusu yazdırıb məni. Yaşadığım günlərin sayı şeirə, nəğməyə dönən günlərimin sayı qədərdi, vəssalam.

Zaman yaşanır və yaşanan günlərin düzümündə hələ güllər üzüləcək, gözəllər seviləcək. Dünya yuyulub təmizə çıxacaq. Bu isə zamanın mənası, gözəlliyyin özü olacaq. Yaddaşımla, dərkimlə, qan qaradaşım Türkümlə - bu dözüm, duruş vədəsində salamına gəldim, Vətən, haqqı tanıdan savaş yanğısıyla Azərbaycan oldum! Yaxşılara oxşadım. Başına yiğildiğim ocağın oduna and içdim. Amma hələ sonu görünməyən uzun yolların son imtahani, müqəddəs qiyamət günü hələ qarşındadı. Tanrı millətimə yar olsun! Nə zaman səngiyəcəyimi bilmirəm. Amma dəstələdiyim xəyalların qıruba diklənən üzünə boylandıqca qismətimə düşən ömür payının hələ söz-söz ələndiyinə şükür elədim.

*Nə qədər bu qüdrət, inam səndədi,
Fəxrəddin, şər-xəta hələ gəndədi.
Tanrı dərgahında əziz bəndədi,
Kimin ki, getdiyi Allah yoludu.*

*Fəxrəddin Əziz
Azərbaycan Yazıçılar Birliyinin üzvü*